



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

---

**Tələbələrin bir ali təhsil müəssisəsindən və ya  
ixtisasdan digərinə köçürülməsi (bərpası)  
qaydaları**



## Normativ baza

- **“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Müvəqqəti Qaydalar”** (Azərbaycan Respublikasının təhsil nazirinin 14.02.2014-ci il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuşdur)



**Bütün növ köçürmələr (bərpalər) qış və yay tətili dövründə həyata keçirilir.**

### **Köçürülmələrin (bərpanın) növləri**

- Bir təhsilalma formasından digərinə
- Bir ixtisasdan digərinə
- Bir ali təhsil müəssisəsindən digərinə
- Bir ixtisasdan və təhsilalma formasından digər ixtisasa və təhsilalma formasına



- Bir təhsilalma formasından digərinə köçürmələr və tələbənin əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası tələbənin ərizəsi əsasında rektorun əmri ilə həyata keçirilir.
- Digər köçürülmələr (bərpalar) Təhsil Nazirliyinin razılığı əsasında aparılır.
- Köçürülmə və bərpalar zamanı tələbə ərizə və müvafiq sənədlərlə Təhsil Nazirliyinə deyil, köçürülmək (bərpə olunmaq) istədiyi ali təhsil müəssisəsinə müraciət edir.
- Magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpə olunmaq hüququna malikdirlər.



## Tələb olunan sənədlər

- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd (**akademik transkript**, dövlət xətti ilə təhsil alanlar istisna olmaqla, xaricdə öz hesabına təhsil alan tələbələr - təhsil aldıkları dövlətin qanunvericiliyinə uyğun **legallaşdırılmış akademik transkript**);
- ali təhsil müəssisəsinə qəbul olunarkən **topladığı bal haqqında sənəd**;
- **köçürülmə səbəblərini təsdiq edən sənədlər**
- xaricdə təhsil alanlar təhsil aldıkları müddətdə **gediş-gəlişi təsdiq edən rəsmi sənədlər** (xarici pasportun surəti).



## Köçürülmənin şərtləri

- TQDK (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması (bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasına köçdükdə bu şərt nəzərə alınmır);
- tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK (DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olması;
- Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinglərində yer alması;
- tələbənin akademik göstəriciləri;



- Fəaliyyəti dayandırılan özəl ali təhsil müəssisələrində oxuyan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi (bərpası) də bu Qaydalara uyğun həyata keçirilir. Həmin tələbələrin köçürülməsi (bərpası) ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə və şəxsi işləri Təhsil Nazirliyinin arxivində aşkar edildiyi halda sənədlər Nazirlik tərəfindən ali təhsil müəssisələrinə təhvil verilir.